



İstanbuldan acı bir xəbər gəldi - Türkisinin mübaliqəsiz an böyük roman yazarı Yaşar Kamal 92 yaşında dünyasını dəyişmişdir.

Onu sadəcə bir yazar olaraq tanıyanlar yaxşı bilirlər ki, Yaşar Kamal dünyanın 40 dilinə çevrilmiş onlara romanlarının, trilogiyalarının, povestlərin müəllifidir. Yaxşı bilirlər ki, Anadolu folklorundan qaynaqlanan ədəbi türkçənin böyük ustasıdır. Onun əsərlərinin baş qəhramanlarından biri - sanki insan kimi dil açaraq, bizlərə kim olduğumuzu, haradan gəldiyimizi, nə üçün bu hala düşdürümüzü göstərən təbiət, ətraf mühitdir. Təsadüfü deyil ki, Yaşar Kamalın romanlarını oxuduqdan sonra Fransa prezidenti Fransua Mitteran onu Parisə dəvət edir, təbiəti ona sevdirə bildirir üçün təşəkkürünü bildirir və öz dostluğunu təklif edir.

Yaşar Kamal bütün həyatı boyu cəsur,

Yaşar Kamal da bu dünyayı tərk etdi...

mərd insan olmuşdur. Ağır 50-ci illərdə “Cumhuriyyət” qəzetiñə çap etdiridiñ yazılarda o, qorxmadan, çəkinmədən “torpaq altındaki” Anadolu gerçeyini dilə gətirirdi. Onu bir anda məşhur edən və bir çox dillərə tərcümə olunan “İncə Məməd” romanı-

nın o illərdə yazılmazı da cəsarətli addımdı. Bir çoxları müxtəlis səbəblərle - biri siyasi təqibdən qorxaraq, biri karyerasını düşünərək, Nazim Hikmətin adını çəkməyə belə cəsarət etmədiyi bir vaxta, 1959-cu ildə Yaşar Kamal “vətən xaini” Nazimlə görüşmək üçün Parisə gedir və bir neçə gün onunla bərabər olur.

Yaşar Kamal Anadolunun ağalar, böylər, qaymakamlar, dövlət məmurları tərəfindən əzilən kəndçilərinin haykiran səsiyidi. O, “İlanı öldürsələr” povestində olduğu kimi feodal, gerici gələnəklərə, adət-ənənlərə gur səsili və yaratdığı çarpıcı obrazlarla qarşı çıxaraq, türk insanların dəyişməsində, budunkü hala gəlməsində böyük rol oynamış və ədəbiyyatın toplumda oynadığı o önemli rolu sərgiləyə bilmüşdir. Və Türkiyə insani-ziyalılarıyla, tələbəsilə, prezidentlə, dövlət adamlarıyla, kəndçisiylə,

balıqcısıyla onu göz yaşları içində son mənzilinə yola salmışlar.

Yaşar Kamalın vəfatı mənim üçün bir dost itkisidir. Onunla 1972-ci ildə tanış olmuşdum. Yaşar Kamal, Bəkir Yıldız və mən Alma-Ataada keçirilən Asya-Afrika yazıçılarının qurultayında iştirak edirdik. O vaxtdan da dostluğumuz başlamışdı. Daha sonralar 100 min tirajla “Dünya prozası” seriyasında rusca nəşr edilən və böyük ilgi görən onun tek cildliyini hazırladığım, tərcüməçilərindən biri olduğum zaman bu dostluq daha da möhkəmlənmişdi. Onu yaxından tanımaq, müxtəlis şəraitlərdə görmək, uzun-uzun səhbətlər etmək fürsətim olmuşdu. Yaşar Kamal olduğunu səmimi, məzəli, hər kəsə qucağını açan, həyatı dəlicəsinə sevən, dəliqanlı bir insandi. Dəliqanlı dedim bir olay yadına düşdü.

Keçən əsrin 80-ci illəri başlayırdı. İstanbuldaydım. Bir axşam saat 10 sularında qaldığım otelə zəng etdi və “tez aşağı düş, Anadolu yaxasına gedəcəyik” - dedi. “Yaşar abi, bu saatdan sonra vapurlar, gəmilər də işləmir, ora necə keçəcəyik?” - deyə soruşdum (O vaxtlar Bosforun üstündə körpü yoxdu!). “Orası sənlik deyil, düş aşağı”. Yolda bir dostuya oturmuşdu. Maşına minib Bəğazın kənarına gəldik. Bizi bir balıqçı öz qayığıyla gözləyirdi.

Üçümüz də bu balaca qayığa mindik və qarşı tərəfə yollandıq. Yolu yarı etmişdik ki, gördük üstümüzə nəhəng bir gəmi gəlir. Qayığın motoru zəif olduğundan, elə bil biz yerimizdə çabaliyir, o nəhəng gəmi də əjdaha kimi bizi udmağa çalışırı. Yaşar Kamal məni qucaqlayıb: “Qorxma, Hasan usta belə vəziyyətə min dəfə düşüb, o işini bilir” - dedi. Doğurdan da gəmi bizim 5 metr yaxınlığımızdan keçdi, ancaq onun qaldırdığı ləpələr bizim qayığı kibrit qutusu kimi atıb tuturdu... Nəhayət, qarşı yaxaya gəldik. Sahilə çıxarkən Yaşar Kamal bərkdən gülərək: “Bilirsənmi nədən qorxurdum? Biz heç, sənə bir şey olsayıdı, Sovet İttifaqı Türkiyəyə müharibə etdi” - dedi. Bunun səbəbkarı da Hasan usta oldu” - dedi. O gecə Yaşar abi sayəsində səhərə qədər davam edən unudulmaz bir ədəbi, musiqili, dost görüşünün şahidi və iştirakçısı oldum.

Yaşar Kamal haqqında dünyanın hər tərəfində onlara, yüzlərlə araşdırımlar, yazılar, namizədlilik və doktorluq dissertasiyaları yazılıb, bundan sonra da yazılıcaqdır. Onun yaradıcılığı bizim Azərbaycanda da tanınır və araşdırılır. Bundan sonra onun bütün kitablarının azəricəyə çevriləcəyinə, onun haqqında daha ciddi elmi əsərlər yazılıcağına inanıram.

Sən heç bir zaman unudulmayacaqsan, əsərlərin və türkə var olduqca sən də yasaycacaqsan Yaşar abi!

Allah Yaşar Kamala rəhmət eləsin, torpağı nurla dolsun!

Tofiq MƏLİKLİ